



Patogen göbələklər və ibtidailər

Dos.Dr. Ramin Bayramlı



Mikozlar

Mikozlar

**Səthi
mikozlar
və ya
keratino-
mikozlar**

**Epidermo-
mikozlar
və ya
dermatomi
kozlar**

**Dərialtı
və ya
subkutan
mikozlar**

**Sistem
xarakterli
və ya dərin
mikozlar**

**Opportuni
stik
mikozlar**

**Mikogen
allergiya**

**Mikotok-
sikozlar**

Patogen göbələklərdə virulentlik faktorları



- 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərinə aid məlumatlarda invaziv göbələk infeksiyaları, hətta immun çatışmazlığı olan xərçəng xəstələrində də olduqca nadir idi.
- İndi, son iki onillikdə diaqnostikada irəliləyişlər, kateterizasiyanın yüksək tezliyi, alətlər və immun çatışmazlığı olan xəstələrin sayının artması göbələk infeksiyalarının əhəmiyyətli dərəcədə artması ilə nəticələndi.

Patogen göbələklərdə virulentlik faktorları



- Adhezinlər,
- İstiliyə dözümlülük, "termotolerantlıq" - *A. fumigatus* termofil, 55-77⁰C-də çoxala bilir,
- Kapsula - *C. neoformans*
- Sahibin müdafiəsindən qaçmaq,
- Melanin
- Dimorfizm
- Ferment sintezi.
- Toksinlər

Patogen göbələklərdə virulentlik faktorları



- **Birincili patogenlər** sağlam/immunokompedant şəxslərdə xəstəliyə səbəb ola bilər; Konidiyaların həddindən artıq inhalyasiyası nəticəsində onlar patogen formaya keçərək xəstəliklərə səbəb ola bilər,
- Məsələn, **C.immitis**, **H.capsulatum**, **B.dermatitidis** və **P.brasiliensis**.
- **Fürsətçi patogenlər**, məsələn, **C.albicans** və ya **A.fumigatus** və **C.neoformans** kimi saprofitlərdir: onlar immuniteti zəifləmiş/immun çatışmazlığı olan şəxslərdə xəstəliyə səbəb ola bilər.

Patogen göbələklərdə virulentlik faktorları



- Fərsətçi göbələk infeksiyalarının sayının artması sahibin immunosuppressiv təbiəti ilə bağlıdır.
- Göbələklər onların xəstəliyə səbəb olmasına və toxumalara keçməsinə kömək edən müəyyən virulentlik faktorları sintez edirlər.



VIRULENCE FACTORS	FUNCTIONS	FUNGAL PATHOGENS
A. SURFACE COMPONENTS		
a. Cell wall glycoproteins	Adherence to epithelial surfaces	Candida species
b. Melanin pigment	Shield against immunologically active cells, hydrolyses	Cr. Neoformans W. dermatitidis
c. Capsules, glucans	Anti - phagocytic	Cr. neoformans
B. Thermotolerance	Survive and replicate at 37°C	Human pathogens
C. Resistance to microbiocidal products of neutrophils e.g. H₂O₂, by dimorphic primary pathogen	Evasion of host defence mechanisms by tissue phase (yeast, spherule) of virulent dimorphic fungi	Primary pathogens Blastomyces, Coccidioides, Histoplasma, Paracoccidioides, Sporothrix schenckii
D. Epithelial cell and monocyte cytotoxic activity	Evasion of host defences	Candida albicans Candida tropicalis

1/9/2017

6



VIRULENCE FACTORS	FUNCTIONS	FUNGAL PATHOGENS
E. Exoenzymes		
a. Elastase	Degrades elastin, scleroproteins, enhances invasion of elastin containing tissue (lung, skin, blood vessels)	Aspergillus flavus, A. Fumigatus Dermatophytes
b. Alkaline protease	Degrades collagen, elastin, enhances invasion of lung tissue	Aspergillus flavus, A. Fumigatus Rhizopus spp.
c. Keratinase, collagenases	Degrades scleroproteins in skin	Dermatophytes
d. Acid protease	Cleavage of IgA ₂	Candida spp., A. Fumigatus
F. Toxins		
a. Aflatoxin	Hepatotoxicity	Aspergillus flavus
b. Endotoxin	Tissue necrosis	A. Flavus, A. Fumigatus
G. Dimorphism	Evasion of host defences Environmental and tissue forms present different and surface features, requiring different host response of mechanisms to contain each form	True pathogens Opportunistic pathogens

1/9/2017

7


Hüceyrə divarının komponentləri və kapsula



- Kapsula
 - *Cryptococcus neoformans*da
 - Polisaxarid strukturunda

- Hüceyrə divarı

- Xitin
- Mannan
- Qlükanlar



Kapsula



- *Cryptococcus neoformans*
 - Viskoz polisaxarid kapsula
 - "qlükoronoksimannan" və digər komponentlərdən ibarətdir.
 - (CAP 59 və CAP 64)
 - Faqositozdan qaçış




Fig. 65.8 *Cryptococcus neoformans*. India ink preparation demonstrating the large capsule surrounding budding yeast cells ($\times 1000$).

Kapsula



- Sitokin ifrazını tənzimləyir,
 - Leykositlərin təplanmasının qarşısını alır,
 - Supressor T hüceyrələrini induksiya edir,
 - Antigen prezentasiyasına maneə törədir
 - Limfoproliferasiyanı inhibisiya edir
-
- Buna görə də, müxtəlif yollarla sahibi müdafiəsinə maneə rolunu oynayır.




Virulence factors associated with cell wall components

Component	Fungus	Activity
α – (1,3) – glucan	B. dermatitidis	Antigenic masking of WR – 1 adhesin
	P. brasiliensis	Resistance to digestion by phagocytosis
	H. Capsulatum	Destruction of macrophage in vitro
Glucuronoxylomannan	C. neoformans	Resistance to phagocytosis
Melanin	C. neoformans	Interference with oxidative metabolism of phagocytes

Polimorfizm

- Demək olar ki, bütün patogen göbələklər birdən çox formada çoxalır.
- Ən böyük istisna yalnız in vivo maya əmələ gətirən *C.neoformans*dır.
- Əsasən in vitro-da maya kimi çoxalır.
 - Maya; lakin bölünmə prosesində filamentlər əmələ gətirir.



Polimorfizm



- Maya formasından hif formasına keçidi asanlaşdırən amillər;
- Qida maddələri,
- pH neytrala yaxın,
- CO₂ konsentrasiyası təxminən 5,5%,
- N-asetil-D-qlükozamin, serum, bəzi amin turşuları və biotinin olması.
- Hif formasından maya formasına keçid aşağıdakılarla baş verir:
- Turş pH,
- Serumun olmaması və
- Yüksək qlükoza konsentrasiyası

Polimorfizm



- Bir çox kiflər konidiya və ya vegetativ sporlar əmələ gətirir; külək və ya su ilə dağılırlar, bu kiçik, davamlı hüceyrələr yayılmağa xidmət edir.
- Aspergilloz vəziyyətində konidiya immun çatışmazlığı olan xəstələri yoluxdurmaq üçün bir struktur kimi çıxış edir.
- Hidrofob quruluş *Aspergillus conidia*-nın effektivliyinə kömək edir.
 - Onun havada dağılması və alveolalara yığılması üçün ideal ölçüdür.

Fenotipik çevrilmə – dəyişmə – keçid



- C. albicans-da müşahidə olunur,
- Candida infeksiya zamanı fərqli bir sahibə uyğunlaşır
- C. albicans koloniyaları morfoloji müxtəliflik göstərir.
 - S (Smooth), R (kobud), ulduz, nöqtəli, papaq, qırıq və hündür qalaq daxil olmaqla variasiya.

Termotolerantlıq



- Termotolerant olmayan bir göbələk invaziv infeksiyaya səbəb ola bilməz.
- 37°C-də yaşamaq və çoxalma qabiliyyəti.
 - *Cryptococcus neoformans*
 - *Histoplasma capsulatum*
 - *Sporothrix schenckii*

Termotolerantlıq




- Sistemik zədələrdən *Sporothrix schenckii* izolyatları 35°C və 37°C-də inkişaf edə bilər.
- Bununla belə, fiksasiya olunmuş dəri lezyonlarından olan izolyatlar yalnız 35°C-də böyüyə bilər.
- Temperatura dozumluluqdakı kiçik fərqlər belə mikroorqanizmin patogenlik potensialına, həmçinin xəstəliyin sahibi tərəfindən təqdim edilməsinə təsir göstərə bilər.

Biofilm əmələ gətirmə



- Biofilm səthlə əlaqəli mikrob hüceyrələrinin toplusudur;
 - Hüceyrədənkənar polimer maddənin matrisində kapsullaşdırılmışdır.
- Biofilm canlı toxuma, daimi tibbi avadanlıq, sənaye və ya içməli su sistemi boruları da daxil olmaqla müxtəlif böyük səthlərdə əmələ gələ bilər.



Ferment sintezi



- Bakteriyalar kimi patogen tanıyan reseptorlara (PRR) bağlanan göbələk hüceyrə divarının patogenlə əlaqəli molekulyar paternləri (PAMPs) həddindən artıq sitokin sintezini induksiya edir, toxuma və orqanlara zərər verən zərərli iltihab reaksiyasına səbəb ola bilər.
- Göbələklər orqanizmdə çoxaldıqca, hüceyrələri həzm etmək üçün fermentlər buraxırlar.
- Onların arasında; proteazlar, fosfolipazlar və elastazlar var.
- Həm göbələklərə, həm də hüceyrə zədələnməsinə cavab olaraq sitokinlər sintez edilir.

Ferment sintezi



- Keratinazlar
 - Kollagenazlar
 - Jelatinazlar
 - Fosfolipazlar
 - Lipazlar
 - Turş proteinazlar
 - Turş fosfatazlar
- 
- Qida maddələrinin qəbulu
 - Toxumalara invaziya/istila
 - Adheziya
 - Sahib orqanizmdə yayılma

Fosfolipazalar



- Fosfolipazlar qlikofosfolipidlərin efir rabitələrini bağlarını hidroliz edən fermentlərdir.
- Fosfolipazlar A, B, C və D olaraq təsnif edilir.
- *Candida albicans*, *Cryptococcus neoformans* və *Aspergillus fumigatus* tərəfindən sintez olunur.
- **Rolu**
 - Sahib hüceyrəyə adheziya
 - Penetrasiya,
 - Sahib hüceyrənin zədələnməsi,
 - Sinyal ötürülməsi,
 - Sitokinlərin sintezi üçün sahib hüceyrələrin stimullaşdırılması.

Eksrasellular proteinazalar



- Proteolitik fəaliyyətlər sekretor aspartik proteinazlara aid edilmişdir.
- Candida spp. (C.albicans, C.tropicalis, C.parapsilosis), Aspergillus spp., Coccidioides immitis tərəfindən sintez olunur.
- **Rolu**
 - Patogenin selikli qişalara yapışması və sağ qalması
 - Sahib toxumaların «işğalı»
 - İmmunoqlobulinlərin həzm edilməsi
 - C.immitis endosporları elastaza və kollagenaza aktivliyi olan proteinazlar sintez edir.

Eksrasellular proteinazalar



- Bir göbələyin ikincil metabolitləri (kimyəvi maddələr) başqa bir orqanizmdə zəhərli təsirlər doğurur.
- Bakterial toksinlərdən fərqli olaraq, göbələk toksinləri (mikotoksinlər) zülal deyillər və buna görə də insan və heyvanların immun sistemləri tərəfindən ümumiyyətlə aşkar edilmir.
- Göbələklərin gözlə görünməməsi mikotoksinlərin mövcudluğunu aradan qaldırmır. Göbələk çıxarıldıqdan sonra da toksinlər orqanizmdə qala bilər.
- Sitotoksik: hüceyrə membranları kimi hüceyrə strukturlarını, protein, DNT və RNT sintezi kimi prosesləri pozur.
- İstiliyə davamlı ola bilər, konservləşdirmə və ya digər maddələrlə məhv edilə bilməz.

Mikotoksinlər



- Göbələklərin ikincil metabolitləri (kimyəvi maddələr) başqa bir orqanizmdə zəhərli nəticələr yaradır.
- Bakterial toksinlərdən fərqli olaraq, göbələk toksinləri (**mikotoksinlər**) zülal deyillər və buna görə də insan və heyvanların immun sistemləri tərəfindən ümumiyyətlə aşkar edilmir.
- Göbələklərin gözə görünməməsi mikotoksinlərin mövcudluğunu aradan qaldırmır. Göbələk kənarlaşdırıldıqdan sona da toksinlər orqanizmdə qala bilər.
- **Sitotoksik:** hüceyrə membranları kimi hüceyrə strukturlarını, protein, DNT və RNT sintezi kimi prosesləri pozur.
- Temperatura davamlı ola bilər, konservləşdirmə və ya digər maddələrlə məhv olmur.

Mikotoksinlər



- 300 - 400 mikotoksin məlumdur
- Toksik xüsusiyyətinə görə insanları narahat edən mikotoksinlər:
- Aflatoksin
- Deoksiniva-lenol (DON) və ya Vomitoksin
- Zearalenon
- Fumonisin
- T-2 toksini
- Oxratoksin A

Mikotoksinlər



MYCOTOXINS	FUNGAL SPECIES	SOURCE	CLINICAL CONDITIONS
Aflatoxins	A. Flavus, A. Parasiticus, A. Nominus, Penicillium puberulum	Nuts, maize	Aflatoxicosis, Reye's syndrome, hepatitis, hepatoma,
Fumonisin	Fusarium moniliforme	Maize	Equine leukoencephalomalacia (EL EM), Porcine pulmonary edema (PPE)
Trichothecenes	Fusarium graminearum, F. Sporotrichoides	Maize, sorghum	Human toxicosis, Alimentary toxic aleukia, Biological warfare
Ochratoxins	Aspergillus ochraceus, A. niger, Penicillium verrucosum	Cereals, coffee beans, bread	Nephropathies i.e Balkan endemic nephropathy and Mycotoxic porcine nephropathy
Cyclopiazonic acid	A. Flavus, A. Versicolor, A. Oryzae, Penicillium cyclopium	Ground nut, corn, meat	Co – contaminant, kodua poisoning
Zearalenones	Fusarium graminearum	Wheat, maize, barley, sorghum	Genital disorders in animals i.e pigs

Sahibin müdafiəsindən qaçış mexanizmləri



- Aqressiv şəraitlə qarşılaşdıqda, bəzi göbələklər müxtəlif və mürəkkəb strategiyaları əhatə edən mexanizmlərdən istifadə edə bilər;
- Sitokin sintezinin dayandırılması, makrofaqların funksid aktivliyinin azalması,
- Alternativ koplement yolunun istifadəsi,
- İmmun sistemdə sahibin müdafiəsinin bu mexanizmlərlə pozulması.

Sahibin müdafiəsindən qaçış mexanizmləri



Mexanizmlər və göbələk

- Komplement sisteminin aktivləşdirilməsi - **C.neoformans**
- Hüceyrədaxili sağ qalma və yayılması - **H.capsulatum, P. brasiliensis**
- Makrofaqlar tərəfindən antigen təqdimatının aşağı **tənzimlənməsi-C.neoformans**
- Göbələk antigeninin mononuklear faqositlər tərəfindən sitokin sintezinə immunosuppressiv təsiri - **C.neoformans**
- Antigenemiyanın səbəb olduğu immunosuppressiya - **C.immitis, H.capsulatum, P.brasiliensis**
- Supressor hüceyrələrin stimullaşdırılması - **C.neoformans, P.brasiliensis**
- Faqositlərin funqsid fəaliyyəti ilə qarşılıqlı əlaqə - **H.capsulatum**

Sahibin müdafiəsindən qaçış mexanizmləri



Mechanisms	Fungus
Activation of complement system	C. Neoformans
Intracellular surviving and multiplication	H. Capsulatum P. brasiliensis
Down regulation of antigen presentation by macrophages	C. Neoformans
Immunosuppressive effect of fungal antigen on the cytokine production by mononuclear phagocytes	C. Neoformans
Immunosuppression induced by antigenemia	C. Immitis H. Capsulatum P. brasiliensis
Stimulation of suppressor cells	C. Neoformans P. brasiliensis
Interference with fungicidal activity of phagocytes	H. Capsulatum

1/9/2017

33

Göbələklərin virulentlik faktorları



Aspergillus spp.

- Elastaza-serin proteaza
 - proteaza
 - toksinlər
 - digərləri
- Elastaza-metalloproteinaza
- Aspartat turşusu proteinazası
- Aflatoksin
- Katalaza
- Lizin biosintezi
- Aminobenzoy turşusunun sintezi

Göbələklərin virulentlik faktorları



Aspergillus spp.

- Elastaza-serin proteaza
 - proteaza
 - toksinlər
 - digərləri
- Elastaza-metalloproteinaza
- Aspartat turşusu proteinazası
- Aflatoksin
- Katalaza
- Lizin biosintezi
- Aminobenzoy turşusunun sintezi

Göbələklərin virulentlik faktorları



*Blastomyces
dermatitidis*

Hüceyrə duvarı α -1,3 qlukan

*Coccidioides
immitis*

Ekstrasellüler proteinazalar

Ureaza aktivliyi

Molekulyar imitasiya

*Sporothrix
schenckii*

Termotolerantlıq
Ekstrasellular enzimlər

Göbələklərin virulentlik faktorları



***Cryptococcus
neoformans***

Kapsula
Fenol oksidaza - melanin sentezi

**Dematisoz (phaeoid)
Göbələklər**

Fenol oksidaza - melanin sentezi

Pentaketit metabolizmi yolu ilə Dihidroksinaftalen
melanin toplanması ilə tünd pigmentasiya
Alternaria spp., *Phoma* spp., *Sporothrix* spp.,
Wangiella spp.

Göbələklərin virulentlik faktorları



*Histoplasma
capsulatum*

Hüceyrə divarı α -1,3-qlukan
İntrasellular inkişaf
Termotolerantlıq

*Paracoccidioides
brasiliensis*

Esterogen bağlayan proteinlər
Hüceyrə divarı komponentləri
 β qlukan
 α -1,3-qlukan

Mikotik patologiyalı xəstələrdə immun statusun qiymətləndirilməsi



İmmunitetin göstəriciləri	Bütün klinik laboratoriyalarda aparılan sınaqlar	İxtisaslaşdırılmış laboratoriyalarda aparılan sınaqlar
A. Qyeri-spesifik immunitet: 1. İltihabi reaksiyası 2. Leykositlərin faqositar funksiyası	EÇS, leykostar formula, C-reaktiv zülalın təyini Leykositlərin, monositlərin mütləq miqdarının qiymətləndirilməsi	Dəri pəncərəsi üsulu ilə leykositlərin xemotaksisinin qiymətləndirilməsi, in vitro sınaqları, komplementin fəallığının təyini. Leykositlərin udma fəallığının, funqisid fəallığının qiymətləndirilməsi, tetranitrozol abısı ilə sınaq, opsoninlərin fəallığının təyini.
B. Spesifik immunitet: 1. Humoral immunitet 2. Hüceyrəvi immuniteti	İgM, İgG və İgA immunoqlobulinlərinin miqdarının təyini, spesifik snticisimlərin titrinin PHAR vasitəsilə təyini. Limfositlərin mütləq sayının təyini. Dəri sınaqları və prik-test	İgE-immunoqlobulinlərin (ümumi və spesifik) qan zərdabında təyini, onların hansı sinfə mənsub olmasının müəyyənəşdirilməsi. Qan zərdabında antigenlərin təyini. T-heler və T-supressorların sayının və nisbətinin təyini. Limfositlərin spesifik antigenlə və mitogenlərlə stimulyasiyası: FHA, konkanavalin A ilə limfositlərin blast-rans-formasiyası və leykositlərin miqrasiyasının zəifləməsi reaksiyaları. Timus vəzin rentgenoqrafiyası, limfa düyünlərinin histoloji müayinəsi

Opportunistik mikozlar




Kandidoz	Aspegilloz	Penisilloz	Zigomikoz
Candida albicans, Candida tropicalis və s.	Aspergillus flavus, A.fumigatus, A.niger və s.	P.notatum, P.glaucum və s.	Mucor, Rhizopus, Absidia və s.

Candida taksonomiya



- **Domen** (Domain): Fungi
- **Aləm** (Kingdom): Ascomycota
- **Sinif** (Class): Saccharomycetes
- **Sıra** (Order): Saccharomycetales
- **Fəsilə** (Family): Saccharomycetaceae
- **Cins** (Genus): Candida
- **Növ**: **C.albicans**

Candida albicans




Candida albicans (kulturası)



Candida spp.



- Virulentlik faktorları:
 - Rüşeym borusunun yaradılması
 - Hüceyrədənkənar matris zülallarının yapışmasını təmin edən səth integrin kimi molekullar
 - Slime hazırlanması
 - Sideroforlardan istifadə edə bilmək.




Candida albicans (rüşeym borucuğu)



Candida spp.



- Virulentlik faktorları:
 - Proteaza, fosfolipaza, hialuronidaza, xondroitin fosfataz, xitinaza, esteraza, lipaz fermentləri
 - Endotoksinə bənzər aktivlik
 - Morfoloji dimorfizm
 - Antigen müxtəlifliyi
 - Molekulyar analogiya
 - Hüceyrə divarının komponentləri



Slime faktor




- Biofilm həmçinin venadaxili kateter və ya protez tətbiqlərində əsas ağırlaşmalar olan infeksiyalara səbəb ola bilər.
- Kateterlər hüceyrədənkənar matrisdə biofilmlər əmələ gətirən mikroorqanizmlər tərəfindən kolonizasiya olunur və mikroorqanizmin bu biofilmdən ayrılması çox vaxt sepsisemiya ilə nəticələnir.

Candida albicans Slime əmələ gətirmə



Blank



Ağız boşluğu selikli qışasının kandidozu




Dərinin kandidozu




Candida miseliləri

(uşaqlıq yolundan götürülmüş materialdan hazırlanmış yaxma)



Candida miseliləri (toxumada)




Dəri və selikli qişaların xroniki kandidozu




Cryptococcus neoformans



**Kulturadan hazırlanmış
tuşlu preparat**



Ağciyər toxumasında




Cryptococcus neoformans

(kulturası)



J. Ito

Kriptokokozun patogenezi




Cryptococcus neoformans



- Fenol oksidaz fermenti melaninin istehsalından məsuldur.
- Bu ferment onları leykosit hücumlarına qarşı davamlı edir.

- melanin
sintezi



limfosit proliferasiyası və şiş
nekrozu faktorunun (TNF)
sintezi



Kif göbələkləri



mikroskopik və makroskopik görünüşdə





Aspergillus cinsli göbələklərin insan üçün patogen növlərinin morfo-kultural əlamətləri



Morfo-kultural əlamət	A.niger	A.fumigatus	A.flavis	A.nidulans	A.terreus
Koloniya ların rəngi	Qara rəngli, alt hissəsi sarımtıl	Açıq yaşıldan tutqun yaşıla qədər, tüstü-qəhvəyi rəngli	Parlaq sarı-yaşıl, tünd yaşıl, zeytunu-qəhvəyi	Parlaq sarıdan tünd sarıya qədər	Açıq sarıdan narıncıya qədər
Konididaşıyıcının başlığı	Sferik	Kompakt silindirik	Sferik radial	Qısa silindirik	Kompakt silindirik
Konididaşıyıcının kökü	Rəngsizdən qəhvəyi qədər, hamar	Rəngsiz, hamar	Rəngsiz, adətən qırıxıq	Qəhvəyi-qırmızı, hamar, əyilmiş	Rəngsiz, hamar
Konididaşıyıcının qovuğabənzər törəməsi (vezikul)	Sferik	Armudvari	Sferik	Armudvari	Sferik
Steriqlər	İkisrallı, bəzən birsıralı	Birsıralı, başlığın 2/3 hissəini tutan	Bir və ya ikisrallı	Eynihündürlüklü ikisrallı	Eyni hündürlüklü, ikisrallı
Konidilər	Kürəvi, qırıxıq və ya qalxanvari, qəhvəyi və ya qara	Sferik hamar	Müxtəlif ölçülü sferik, hamar və ya qırıxıq	Sferik	Kiçik, sferik, hamar


Aspergillus fumigatus



Aspergillus fumigatus (kulturası)



Aspergillozun patogenezi



Aspergillus spp.



- İnsanlarda xəstəliyə səbəb olan aspergillus növləri, tezliyinə görə:
 - Aspergillus fumigatus
 - Aspergillus flavus
 - Aspergillus niger
- Aspergillus növləri konidiyaları ilə alveollara daxil olur və həssas fərdlərdə konidiyalarını hifə çevirərək invaziv formada xəstəliklərə səbəb olur.

Asprgillus spp.



- *A. fumigatus* tərəfindən ifraz olunan üç növ elastaza var:
 - Serin proteinaza
 - Metalloproteinaza
 - Aspartik (turşu) proteinaza
- Serin proteinaza 32-kDa qələvi proteinaza kimi müəyyən edilir.
- Metalloproteinazalar isə serin proteinazlar qədər öyrənilməmişdir.

Asprgillus spp.




- *A.fumigatus* conidia xüsusi olaraq insan fibrinogeninə və lamininə bağlanma qabiliyyətinə malikdir.
- *A.fumigatus* conidia neytrofillərin və onların məhsullarının öldürücü təsirinə davamlıdır, lakin cücərmə konidiyalarını və hifləri asanlıqla öldürə bilər.

Aspergillus spp.




- *A. fumigatus* qlikotoksin istehsal edir
- Qlikotoksin eukaryotik ribosomların 28S rRNA-nın fosfodiester bağlarını parçalayan *A. fumigatus*un 18 kDa sitotoksinidir.
- *Aspergillus conidia*-nın ən kənar hüceyrə divarı sıx zülallı dəstələrlə xarakterizə olunur; bunlar "Rodlets" kimi müəyyən edilir
- Rodletlər *aspergillus conidia*-ya hidrofobik xüsusiyyətlər verir və onların havaya yayılmasına imkan verir.


Aspergillus miseliləri (toxumalarda)




Ağciyərlərin aspergillomasi



Pneumocystis jiroveci




Pneumocystis jiroveci (həyat sikli)



Pneumocystis jiroveci

ağciyər toxumasında



Keratinomikozlar

```
graph TD; A[Keratinomikozlar] --> B[Çilli dәмrov]; A --> C[Qara dәмrov]; A --> D[Qara pedra]; A --> E[Ağ pedra]; B --> F[Malassezia furfur]; C --> G[Exophilia werneckii]; D --> H[Piedriae hortae]; E --> I[Trichosporon beigelii];
```

Çilli dәмrov

**Malassezia
furfur**

Qara dәмrov

**Exophilia
werneckii**

Qara pedra

**Piedriae
hortae**


Ağ pedra

**Trichosporon
beigelii**

Çilli d mrov



Malassezia furfur




Dermatomikozlar, yaxud epidermomikozlar (tinea)



- Epidermisin, tüklərin və dırnaqların zədələnməsi ilə müşayiət olunur
- **Törədiciləri:**
 - Microsporium cinsi
 - Trichophyton cinsi
 - Eidermophyton cinsi

Dermatofitlər tərəfindən tüklərin zədələmə tipləri



Dermotofitlər



- Dəridə, dırnaqlarda və saçda olan dermatofitlər keratinləşdirilmiş toxumaların kolonizasiyasına kömək edən hüceyrədənkənar fermentlər ifraz edirlər:
 - Keratinaza
 - Elastaza
 - Lipaza




Microsporium canis (kulturadan yaxma)




Microsporum canis



Dəri pulcuğunda



Zədələnmiş tükdə (ektotrix)



Microsporium canis (kulturası)



Trichophyton mentagrophytes


(kulturan yaxma)



Trichophyton violaceum



Dəri pulcuğunda




Zədələnmiş tükdə (endotrix)



Trichophyton mentagrophytes


(kulturası)




Trichophyton schoenleinii




Kulturadan yaxma



Tüklərin daxilində



Trichophyton schoenleinii (kulturası)




Keçəllik (favus)




Epidermophyton floccosum

(kulturadan yaxma)




Epidermophyton floccosum

(kulturası)



Epidermophyton floccosum

(dəri pulcuğunda)



Tinea



Onixomikoz



Dərialtı mikoşlar

```
graph TD; A[Dərialtı mikoşlar] --> B[Sporotrixoz]; A --> C[Xromomikoş]; A --> D[Misetoma]; B --> E[Sporothrix schenckii]; C --> F[Fonsecaea compacta<br/>F.pedrosoi və s.]; D --> G[Actinomyces<br/>Nocardia<br/>Actinomadura<br/>Madurella<br/>Phialophora<br/>Exophila və s.];
```

Sporotrixoz

Sporothrix schenckii

Xromomikoş



**Fonsecaea
compacta
F.pedrosoi və s.**

Misetoma

**Actinomyces
Nocardia
Actinomadura**

**Madurella
Phialophora
Exophila və s.**

Sporothrix schenckii



Sporotrixoz




Sporothrix schenckii




- Termotolerant təsirlər onun virulentliyində rol oynayır.
- Turşu fosfataza kimi hüceyrədənkənar fermentlər bu göbələyin makrofaqda maya şəklində qarşılıqlı təsirində rol oynayır.


Xromomikoz



Misetoma



Misetoma: patogenezi (qranulaların tipləri)



**Sistem
xarakterli
mikozlar**

```
graph TD; A[Sistem xarakterli mikozlar] --> B[Histoplazmoz]; A --> C[Blastomikoz]; A --> D[Koksidioidoz]; A --> E[Parakoksidioidoz]; B --> F[Histoplasma capsulatum H.duboisii]; C --> G[Blastomyces dermatitidis]; D --> H[Coccidioides immitis]; E --> I[Parakoksidioidesb raziliensis];
```

Histoplazmoz

**Histoplasma
capsulatum
H.duboisii**

Blastomikoz

**Blastomyces
dermatitidis**

Koksidioidoz

**Coccidioides
immitis**


Parakoksidioidoz

**Parakoksidioidesb
raziliensis**


Histoplasma capsulatum



Miselial forma



Maya forması



Histoplasma capsulatum



- Dimorf göbələkdir
- Alveollarda toplanmasında hif elementləri və mikrokonidiyalar vacibdir
- Makrofaglar daxilində yaşamaq qabiliyyəti mühüm virulentlik faktorudur.
- Orqanizmin faqolizosomlarda pH-ı tənzimlədiyi düşünülür
- Faqolizosomlarda turşulu pH-ı əsas edərək, lizosomal fermentlərin öldürücü təsirindən qorunur.


Coccidioides immitis




Miselial forma



Toxuma forması (sferulalar)



Coccidioides immitis (inkişaf sikli)



Coccidioides immitis



- Ölçüsü 2-5 mkm olan artrokonidiyalar ağciyər alveollarında asanlıqla yığılır.
- Ağciyərlərdə elastinə qarşı kürəciklərdən immunoqlobulinlər və endosporlar üzərində proteinaz aktivliyi və qalıq proteinazlar ifraz olunur, toxuma zədələnməsinə səbəb olur.

Coccidioides immitis




- İnfeksiyanın yayılmış formasında koksidioidomikoz ən ağır sistemik mikoz kimi görünür.
- Xəstəliyin ən ağır forması kəskindir və immun çatışmazlığı olan xəstələrdə adətən ölümcül olur.



Blastomyces dermatitidis



Miselial forma



Toxuma forması




Image Courtesy of L. Ajello
Copyright © 2000 Doctorfungus Corporation

Blastomyces dermatitidis




- Həm konidiya, həm də hif fragmentləri xəstəliyə cavabdeh olan infeksiya agentləridir.
- Termal dimorfizm xəstələrdə kifdən mayaya çevrilmədə iştirak edir.
- Göstərilmişdir ki, virulentliyin azalması α -1,3 qlükanın miqdarının artması ilə əlaqələndirilir.
- Tipik infeksiya kəskin və ya özünü məhdudlaşdıran pnevmoniyadır, lakin o, həmçinin xroniki ağciyər, dəri və ya yayılmış formada blastomikoza səbəb ola bilər.




Paracoccidioides brasiliensis



Miselial forma





Toxuma forması



Paracoccidioides brasiliensis



- Bu dimorf göbələkdir
- Konidiyanın inhalyasiyası ilə qəbul edilir.
- Bundan əlavə, β -qlükanın ev sahibinin iltihab reaksiyasında mühüm immun modulator olduğu düşünülür.
- Mayalar çox vaxt toxumalarda tək ana hüceyrədən əmələ gələn qönçələr kimi görünür. Bu xarakterik “pilot çarxı” gprüntüsüdür.



Parakoksidioidoz: dodaqətrafı yaralar



Funqal infeksiyaların mikrobioloji diaqnozu



- Göbələk xəstəliklərində tez və dəqiq diaqnoz vacibdir:
 - Xəstəxanalarda və cəmiyyətdə risk altında olan xəstələrin sayının artması
 - Ölüm və xəstələnmə hallarının artması
 - Antifungal terapiyaya başlamaq

Funqal infeksiyaların mikrobioloji diaqnozu



- Diaqnozda:
 - Birbaşa mikroskopik müayinə
 - Kultivasiya üsulları
 - Göbələyin spesifik metabolitlərinin aşkarlanması
 - Seroloji üsullar
 - Nuklein turşusunun aşkarlanması üsulları

Müxtəlif nozoloji xəstəliklər zamanı göbələklərin əldə edilməsi üçün müayinə materialları



Xəstəliklərin nozoloji formaları	Tədqiq edilməli material
1	2
Disseminasiya xarakterli mikotik proses (miktoik, spesis, endokardit və s.)	Venoz qan
Mərkəzi sinir sistemi infeksiyaları	Serebrospinal maye
Otit	Qulağın zədələnmiş hissəindən ifraz edilən irin, secret və s.
Keratitis, endofalmit	Konyuktiva ifrazatı, biopstat
Burunun əlavə ciblərinin iltihabı, rinit	Nazal sekresiya, yuyuntu mayesi
Ağız boşluğu və udlağın selikli qışalarının infeksiyası	Selikli qışa üzərində maye yığıntı, ərp, yuyuntu materialı (mayesi)
Aşağı tənəffüs yollarının mikotik zədələnməsi	Bəlgəm, bronxların yuyuntu mayesi, bronxların selikli qışalarında biopstat
Plevrit	Plevra mayesi
Ezofaqit	Qida borusundan biopstat
Qastirit	Mədə şirəsi, qusuntu kütləsi
Bağırsaq mikozu (enterit, kolit)	Nəcis
Perianal nahiyyənin zədələnməsi	Zədələnmə nahiyyəsindən qaşıntı və ya ifrazat
Peritonit	Periton mayesi
Dalağın, qaraciyərin, sümük iliynin, limfa düyünlərinin zədələnmələri	Punktat
Öd yollarının zədələnməsi	Öd (operativ müdaxilə nəticəsində götürülmüş)
Böyrəklərin, sidik axarlarının, sidik kisəsinin mikozu	Sidik (katetrlə götürülmüş)
Uretrit	İrin, sekret
Qadın cinsiyyət üzvlərinin mikozu	Vulvadan, uşaqlıq yolundan, uşaqlıq boynundan qaşıntı və ya ifrazat, uşaqlıqdan aspirat (qaşıntı)
Kişi cinsiyyəti üzvlərinin mikozu	Uretradan ifrazat (qaşıntı), eyakulyat, xaya biopstatı
Dəri və dəri artımlarının infeksiyası	Zədələnmiş nahiyyələrdən pulcuq, qaşıntı, müvafiq sahədən biopstat, pustule möhtəviyyəti, seroz ifrazat, tük (kökləri ilə), dırnaq fragmentləri
Lokal infiltrativ mikotik zədələnmələr (dərialtı mikozlar zamanı)	İrin, sekret, yaralanan nahiyyələrdən biopstat



Patogen və şərti-patogen ibtidailər

İnsan Sağlamılığı için Əhəmiyyətli Parazitlər



Animalia

```
graph TD; A[Animalia] --> B[Protozoa]; B --> C[Sarcomastigophora]; B --> D[Apicomplexa]; B --> E[Ciliophora]; B --> F[Microspora];
```

Protozoa

Sarcomastigophora

Apicomplexa

Ciliophora

Microspora



Parazitlərin həyat tsiklləri

- **HƏYAT Tsikli (Təkamül)**
 - Həyatının bütün anatomik, fizioloji və biokimyəvi dövrlərinə; parazitə müəyyən bir həyat dövründən başlayaraq təkrar o dövrə qayıtmasıdır.
- **Parazitlərin həyat tsiklində;**
 - Sahib zənciri,
 - torpaqda müxtəlif dövrlərin olub-olmaması,
 - Sahib orqanizmə giriş yolları,
 - Sahib orqanizmdəki məskunlaşmalar vacibdir


PROTOZOONLARDA



HELMİNTLERDE



ARTRAPODLARDA



Parazitlərin patogen təsiri

- **Litik təsir**
 - **E. histolytica** toxumaları lizisə uğratması
 - **Çəngəlli qurd** sərfəsinin dəriyə daxil olması
- **Mexaniki təsir**
 - **A. Lumbricoides** və **Taenia saginata** tərəfindən bağırsaq obstruksiyası)
 - Kistik exinokokkozda kistanın ətraf toxumaları sıxması
- **Travmatik təsir**
 - **Schistosoma spp.** tərəfindən venulaların yarılməsi.
- **Sorucu, istismarçı təsir**
 - **G. Intestinalis-in** A vitamini çatışmazlığına səbəb olması
 - Qurdlar - anemiya
 - **Diphylbotirum latum** B12 vit.
- **Qıcıqlandırıcı (irritasion) təsir**
 - (Əzələlərdə kalsifikasiyaya səbəb olan **T. britovi**)
- **Allergik təsir**
 - (Buğumayaqlıların səbəb olduğu allergiya)
- **Toksiki təsir**
 - (Bəzi gənələrin iflicə səbəb olması)

Sarcomastigophora

```
graph TD; A[Sarcomastigophora] --> B[Sarcodina]; B --> C[Entamoeba histolytica]; C --> D[Ameb dizenteriyası];
```

Sarcodina

Entamoeba histolytica

Ameb dizenteriyası



Entamoeba histolytica

- **Amebiaz** və ya **ameb dizenteriyası** adlandırılan xəstəliyin törədicisi olan bu parazitlər quruluşca müxtəlif formalarda mövcud olurlar:
- **Böyük vegetativ forma** - şəffaf və rəngsiz olduğundan canlı ameblərin nüvəsini görmək olmur.
- Kəskin amebazlı xəstədən yeni alınmış nəcisdə parazitin bu formasını görmək diaqnozu təsdiq edir



Entamoeba histolytica




- **Toxuma forması** - amebələrin patogen forması olub yoğun bağırsağın selikli qişasında onun spesifik zədələnməsinə səbəb olur.
- Zədələnmiş bağırsaq divarında hazırlanmış histoloji preparatlarda, bəzən isə duru nəcisdə dağılmış bağırsaq hüceyrələrində görmək mümkündür.
- **Bağırsaq mənfəzində yaşayan forma** - yoğun bağırsağın yuxarı şöbəsində rast gəlinir və Entamoeba histolytica-nın əsas forması hesab olunur.
- Bunları bağırsaqları dərin imalə etməklə alınan nəcisdə və ya işlədici dərmanın qəbulundan sonra alınan nəcisin son hissəsində aşkar etmək mümkündür.



Entamoeba histolytica

- **Sistaönnü forma** - adətən tam formalaşmamış nəcis nümunələrində aşkar olunur.
- Bəzən mənfəz və sista formalarından fərqləndirmək mümkün olmur.
- Sista- yoğun bağırsağın distal şöbələrində rast gəlinir.
- Ameb sistaları daha çox xronik xəstələrdən və pa razit daşıyıcılarından aşkar olunur.
- Lüqolla boyadılmış preparatlarda 4 nüvənin görünməsi xarakterikdir.
- Ameb abseslərinə şübhə olduqda əməliyyat zamanı alınmış abses punktatları müayinə olunur.
- Ameblər sağlam və zədələnmiş toxuma sərhəddindən, abses kapsulasının daxili səthindən alınan materiallarda birbaşa irindən alınan materiallara nisbətən daha tez aşkar olunur.
- Amebiazın diaqnostikasında HAR, İFR, İFA və s. kimi seroloji reaksiyalardan istifadə olunur

Entamoeba histolytica



Sarcomastigophora

```
graph TD; A[Sarcomastigophora] --> B[Mastigophora]; B --> C[Giardia lamblia]; B --> D[Trichomonas vaginalis]; B --> E[Leishmania]; B --> F[Tripanosoma]; C --> G[Giardioz (lamblioz)]; D --> H[Trixomoniaz]; E --> I[Leyşmanioz]; F --> J[Tripanosomoz];
```

Mastigophora

Giardia lamblia

**Giardioz
(lamblioz)**

**Trichomonas
vaginalis**

Trixomoniaz


Leishmania

Leyşmanioz



Tripanosoma

Tripanosomoz

Giardia lamblia



Giardia lamblia



Giardia lamblia



- Giardialar **giardioz (lamblioz)** xəstəliyi törədirlər.
- **Vegetativ formaları** aktiv hərəkətli olub armudvari şəkildədir.
- Ön qurtaracaqları oval, arxa qurtaracaqları iti olur.
- Cisminin ön tərəfində dərinləşən sorucu disk, iki nüvə və dörd cüt flagellaya malikdirlər.
- Otaq temperaturunda preparatlarda tezliklə ölürlər.
- **Sista** giardiyaların hərəkətsiz forması olub ovalşəkillidir.
- Divarı nisbətən qalındır, əksərən xeyli hissəsi sistanın cismindən qopmuş kimi görsənir.
- Bu xüsusiyyət giardiya sistasını oxşar quruluşlardan fərqləndirməyə yardım edir.
- Lüqol məhlulu ilə sarı-qəhvəyi rəngə boyanırlar.
- Boyadılmış preparatda yetkin sistanın dörd nüvəsini görmək mümkündür.

Giardia lamblia

nativ preparatda trofozoit və sistası



Trichomonas



- Trixomonadaların 3 növü insan orqanizmində yaşayır: **Trichomonas hominis** - yoğun bağırsaqda, **Trichomonas tenax** - ağızda, **Trixomonas vaginalis**-sidik-cinsiyyət (urogenital) yollarında.
- **Bağırsaq trixomonadaları** sista əmələ gətirmir.
- Bəzi hallarda ishal zamanı duru halda olan nəcislərdə çoxlu miqdarda aşkar olunur.
- Təsadüfi hallarda, xüsusilə də kiçik yaşlı uşaqlarda yoğun bağırsağın xəstəliyində və ya digər xəstəliklərin gedişinin ağırlaşmasında rol oynayırlar.

Trichomonas





- **Ağız trixomonadalarının** patogenlik xüsusiyyətləri tam öyrənilməsə də, onlara ağız boşluğunun və dişlərinin müxtəlif xəstəlikləri (gingivit, paradontoz, xalitozis, kariyes) olan şəxslərdə tez-tez rast gəlinir.
- Trixomanadaların bu patoloji proseslərə təkan verməsi şübhə doğurmur.
- Trixomonadalara ağciyər xəstəlikləri olan şəxslərin bəlgəmində də rast gəlinir.
- Bütün bunlar ağız trixomonadalarının stomatoloji və terapeutik tibb müəssisələrində laborator tədqiqinin vacibliyini göstərir.

Trichomonas



- **Urogenital trixomonadalar** - ağrı, qaşınma, yandırma və seroz-irinli ifrazat kimi simptomlarla müşaiyət olunan, urogenital trixomoniaz adlanan xəstəlik əmələ gətirirlər.
- Bu törədicilər cinsi yolla ötürülür və vaginadan bağırsağa keçə bilmirlər.
- Çünki bağırsaq və urogenital trixomonadalar müxtəlif qidalanma şəraitinə uyğunlaşmışlar.

Trichomonas vaginalis



Leishmania

```
graph TD; A[Leishmania] --> B[L.Tropica<br/>L.major]; A --> C[L.donovani<br/>L.infantum]; B --> D[Dəri<br/>leyşmaniozu]; C --> E[Qara azar];
```

L.Tropica
L.major

Dəri
leyşmaniozu

L.donovani
L.infantum

Qara azar

Leyşmanioz



- **Leyşmanioz** tropik və subtropik ölkələrin əsas problemlərindən olub malyariyadan sonra ən çox rast gəlinən parazitozdur.
- Xəstəlik Leishmania cinsinə aid olan hüceyrədaxili protozoalar tərəfindən törədilir.



Leishmania

promastiqot və amastiqot formalar




- **Amastiqot** (qamçısız və hərəkətsiz) forması öz inkişafını insan və digər məməlilərin orqanizmində, **promastiqot** (qamçılı və hərəkətli) forması isə **Phlebotomus** cinsindən olan **mığmığaların** bədənində keçirir.
- Leyşmaniozun diaqnostikasında müayinə olunacaq materiallar xəstəliyin kliniki formalarından asılı olaraq dəyişə bilər:
 - dəri leyşmaniozu,
 - dəri və selikli qişalar leyşmaniozu,
 - visseral leyşmanioz
- Bu diaqnostikanın əsasını parazitlərin amastiqot formasını yaxmada, promastiqot formasının isə kulturada mikroskopik olaraq təyin edilməsi təşkil edir.

Leishmania promastiqot və amastiqot formalar



Dəri leyşmaniozunun patogenezi



Dəri leyşmaniozu




Dəri və selikli qişalar (mukokutanoz) leyşmaniozu



- Mukokutanoz leyşmanioz dəri lezyonları ağız, burun və ya yumşaq damağın selikli qişalarını keçərək böyüdükdə baş verir.
- Zədə ciddi ola bilər və daimi eybəcərliyə səbəb ola bilər.

Visseral leishmanioz



Visseral leyşmanioz: assit



- 2-6 yaşlı uşaqlarda tez-tez rast gəlinir.
- Qızdırma (Gün ərzində iki zirvəyə çatır, 38-40 0C-ə çatır.)
- Splenomeqaliya
- Hepatomeqaliya
- LAP
- Qanama (Burun qanaması!!!)
- İnfeksiyalara meyl artır.

Leyşmaniozun diaqnostikası və müalicəsi



- Mikraskopik
- Parazitoloji
- Seroloji (İFR, İFA)
- Dəri-allergik (Montenegro sınağı)
- Daha ciddi infeksiyalar və visseral leyşmanioz üçün müalicə adətən **beş valentli sürmə birləşmələrinin, Paromomisin, Pentamidin və ya Amfoterisin B-nin** tətbiqini əhatə edir.

Tripanasomalar









- Tripanasomaların **3 növü insan üçün patogendir.**
- **Trypanasome gambiense** və **Trypanasome rhodesiense**
 - Afrika tripanosomozu (yuxu xəstəliyi),
- **Trypanasome crusi**
 - Amerika tripanosomozunu (Şaqas xəstəliyi)
- Quruluşca uzunsov, ensiz olub flagellalara və dalğavari membrana malikdirlər.

Tripanasomalar




- Afrika tripanosomozu zamanı xəstəliyin başlanğıc mərhələsində törədicini yoluxmuş **se-se həşəratlarının** dişlədiyi yerdə, həmçinin periferik qanda (rodeziya tipi) və ya boyun limfa düyünlər punktatında (qambiya tipi) tapmaq olar.
- Mərkəzi sinir sisteminin zədələnməsindən sonra yaranan klinik simptomların başladığı dövrdə parazitlər qanda və limfa düyünlərində olmur.

Tripanasomalar




■ Afrika tripanazomiyazı (Afrika uyku hastalığı)

- *Trypanosoma brucei gambiense*
- *Trypanosoma brucei rhodesiense*
 - Glossina (çeçe sineği)



■ Amerika tripanazomiyazı (Chagas hastalığı)

- *Trypanosoma cruzi*
 - Redüvid böcek



Apicomplexa

```
graph TD; A[Apicomplexa] --> B[Sporozoa]; B --> C[Plasmodium]; B --> D[Toxoplasma]; B --> E[Sarcosistis]; B --> F[Criptosporidium];
```


Sporozoa

Plasmodium

Toxoplasma


Sarcosistis

Criptosporidium



Plasmodium Nobel

- Sir Ronald Ross 1902
- Charles Luis Alphonse Laveran 1907
- Julius Wagner-Jauregg 1927
- Paul Herman Müller 1948
- Youyou Tu 2015



MALARIA FACTS

Malaria is a serious disease that is **PREVENTABLE** and **TREATABLE**.



Malaria is caused by *Plasmodium* parasites. Humans get infected via **mosquito bites**.

Pregnant women are at **HIGH RISK** of dying from complications of severe malaria.

97 countries and territories had ongoing malaria transmission in 2014.¹



3.2 billion people are at risk of malaria worldwide.²



a child dies from malaria in Africa.³

Each year, over **10,000** travellers are reported to become ill with malaria after returning home.⁴



MILD / MODERATE SYMPTOMS

MEDICAL EMERGENCY

DO NOT IGNORE SYMPTOMS. Go straight to the doctor.





EARLY DIAGNOSIS and prompt treatment prevent deaths

World Health Organization's 'ABCD' Malaria Precautions

- A AWARENESS**
Be aware of the risk, the incubation period, and the main symptoms.
- B BITE PREVENTION**
Avoid being bitten by mosquitoes, especially between dusk and dawn.
- C CHEMOPROPHYLAXIS**
Take antimalarial drugs (chemoprophylaxis) when appropriate, to prevent infection.
- D DIAGNOSIS**
Immediately seek diagnosis and treatment if a fever develops one week or more after entering an area where there is a malaria risk, and up to 3 months for family, later after departure.

Sources:
1. World Health Organization, Fact sheet on the World Malaria Report 2014, December 2014.
2. World Health Organization, Fact sheet no. 104, December 2014.
3. World Health Organization, Malaria: Facts and Figures 2013.
This infographic has been developed for educational purposes only and is not a substitute for professional medical advice. Unless you have any previous or current malaria symptoms in the infographic

Plasmodiumlar: morfologiya və həyat sikli



Plasmodiumların həyat sikli



- Plasmodium cinsi Plazmodilər **malyariya** xəstəliyini törədirlər.
- İnsanda hepatosit və eritrositlərdə parazitlik edirlər.
- Malyariya plasmodiumları **iki inkişaf mərhələsi** keçir.
- **Qeyri cinsi (şizoqoniya, yunanca schizen-bölünmək)** mərhələ insan orqanizmində, **cinsi mərhələ (sporoqoniya)** isə xəstəliyin keçiriciləri olan **Anopheles cinsli ağcaqanadların** bədənində keçirilir.

Malyariyanın patogenezi



- Eritrositar şizoqoniya
- Eritrositlərin parçalanması və merozoitlərin sərbəst buraxılması
- Toksik məhsullar, eritrosit membran fragmentləri, hemozoin pigmenti, GPI (qlikosilfosfatidilinositol)
- Makrofaqların və endotelin aktivləşməsi
- Sitokinlərin və iltihab mediatorlarının (TNF, IFN, IL-1, IL-6, IL-8, Makrofaj-CSF, Limfotoksin, Superoksid, NO) sərbəst buraxılması
- Baş ağrısı, qızdırma, titrəmə, ürəkbulanma, ishal, anoreksiya, yorğunluq, mialgiya, trombositopeniya, immunosupressiya, koagulopatiya

Eritrositar şizoqoniya



Eritrositar şizoqoniya



P. vivax



P. malariae



P. ovale








P. falciparum

Malyariyanın klinikası



- **İnkubasiya dövrü** 10-17 gün
- **Prodromal dövr**; Baş ağrısı, mialgiya, yorğunluq, fotofobiya, iştahsızlıq, ürəkbulanma-qusma
- **Tipik klinik simptomlar dövrü**;
- **Malyariya tutmaları**
 - Üşümə-titrəmə (30 dəq.-1 saat)
 - Qızdırma (39-41°C, 2-6 saat)
 - Tərləmə (2-4 saat)

Malyariyanın klinikası



Doğal direnç oluşturan genetik durumlar

Duffy antijeni yokluğu


G6PDH eksikliği

Heterozigot orak hücreli anemi

Ovalositozis

Talasemi



Malyariya: immun cavab




Source: D. L. Kasper, A. S. Fauci, S. L. Hauser, D. L. Longo, J. L. Jameson, J. Loscalzo: Harrison's Principles of Internal Medicine, 19th Edition. www.accessmedicine.com
Copyright © McGraw-Hill Education. All rights reserved.

Malyariyanın diaqnostikasi

- Mikroskopik
- Seroloji (İFR, PHAR, İFA)
- PZR



Plasmodium ovale eritrositlerin daxilində



Human Malaria					
Species	Ring	Trophozoite	Schizont	Gametocyte	
<i>P. falciparum</i>					- Parasitised red cells (pRBCs) not enlarged. - RBCs containing mature trophozoites sequestered in deep vessels. - Total parasite biomass = circulating parasites + sequestered parasites.
<i>P. vivax</i>					- Parasites prefer young red cells - pRBCs enlarged. - Trophozoites are amoeboid in shape. - All stages present in peripheral blood.
<i>P. malariae</i>					- Parasites prefer old red cells. - pRBCs not enlarged. - Trophozoites tend to have a band shape. - All stages present in peripheral blood.
<i>P. ovale</i>					- pRBCs slightly enlarged and have an oval shape, with tufted ends. - All stages present in peripheral blood.
<i>P. knowlesi</i>					- pRBCs not enlarged. - Trophozoites, pigment spreads inside cytoplasm, like <i>P. malariae</i>, band form may be seen - Multiple invasion & high parasitaemia can be seen like <i>P. falciparum</i> - All stages present in peripheral blood.



**Toxoplasma
gondii**

**Obliqat
hüceyrədaxili
parazit**

Tokso plazmoz

- **Toksoplazmoz**
- Parazitemiya və müxtəlif orqanların zədələnməsilə müşayiət olunan xəstəlikdir.
- Klinikası polimorf olub, xroniki, çox vaxt simptomuz gedişə malikdir.



Toxoplasma gondii

- Apicomplexa (Sporozoa) tipinin Coccidia qrupundadır.
- Bütün onurğalıları və bütün hüceyrələri nüvələrlə yoluxan protozodur.
- Obliqat hüceyrədaxili parazitdir.
- İnsanların təxminən 1/3-i həyatının bir mərhələsində yoluxur.
- TORCH kimi tanınan amillərdən biridir.



Toxoplasma gondii

- Toxoplasma gondii quruluşca ayparanı və ya portağal dilimini xatırladır.
- Bir qurtaracağı iti, digəri isə ovalşəkillidir.
- Gimza üsulu ilə boyadıldıqda sitoplazma mavi-boz, mərkəzdə və ya oval tərəfə yaxın yerdə nüvə qırmızı-bənövşəyi rəngdə görünür.
- Toksoplazmalar hüceyrədaxili parazitlərdir.
- Bu ibtidailər insanda infeksiya (toksoplazmoz) əmələ gətirdiyi zaman, xüsusilə, retikulo-endotelial sistem, uşaqlıq, mərkəzi sinir sistemi və retinada yerləşir.



Toxoplasma gondii

- Yalnız bir növ var ştammlara görə dəyişir.
- Son sahibi adətən ev pişikləri və digər pişiklərdir.
- Aralıq sahiblər: mal-qara, qoyun, keçi, donuz, toyuq, hinduşka, at, maral, gəmiricilər, meymun, insan..




Toxoplasma gondii

- **Qeyri cinsi həyat siklini** müxtəlif vəhşi və ev heyvanlarının, quşların və **insanın** bədənində keçirirlər.
- Qaraciyər və ağciyər hüceyrələrində, limfoid toxumada toksoplazmaların toplanması (**psevdosista**) baş verir.
- Xəstəliyin kəskin mərhələsi hesab olunan bu dövrdə psevdosistaların dağılması nəticəsində azad olan parazitlər digər hüceyrələrə daxil olur.
- Proses xroniki hal aldıqda törədicilər daxili orqanlarda (baş beyin, göz, əzələlər və s.) yayılaraq girdə, qalın divarlı həqiqi sistalar əmələ gətirirlər.
- Toksoplazmaların həyat siklinin **cinsi mərhələsi pişiklərin (əsas sahib)** bağırsağının selikli qişasında baş verir.



Toxoplasma gondii




Takizoit




SUNUM-28-Dr.Ozlem MİMAN-TOXOPLASMA ETKENLERİNİN GENEL ÖZELLİKLERİ-D2 - 28 Mart 2020





Toxoplasma gondii tachyzoites in liver cysts.





Toxoplasma gondii zites.



Toksopazmaların həyat sikli



Toksopazmaların həyat sikli



Toksopazmoz



- Toksoplazmoz **anadangəlmə** (hamilə qadınlar toksoplazma ilə yoluxduqda) və **qazanılmış** (doğulduqdan sonra) ola bilər.
- Toksoplazmoza şübhə olduqda qan, BOM, limfatik düyünlərdən punktət, döl qışalarının qalıqları, cift, həmçinin biopsiya və meyit materialları müayinə olunur.
- Toksoplazmalar Gimza üsulu ilə boyadılmış yaxmalarda, histoloji kəsiklərdə, bəzən isə ağ siçanlar üzərində aparılan bioloji sınaqlarda aşkar olunur.

Anadangəlmə toxoplazmoz



Toksoplazmozun diaqnostikasi

Mikroskopik

(qan, likvor, limfa düyünü punktati,
döl qışaları -
Gimza üsulu ilə boyama)

Seroloji

(İFA İgM, İgG - (ci həftədə
maksimuma çatır),
İFR, PHAR, KBR,
Feldman Sebin reaksiyası
- boyama testi)

Dəri-allergik

(toksoplazminlə dəri
sınağı)


Ciliophora

```
graph TD; A[Ciliophora] --> B[Ciliata]; B --> C[Balantidium coli];
```

A vertical flow diagram with three blue rectangular boxes. The top box contains the text 'Ciliophora', the middle box contains 'Ciliata', and the bottom box contains 'Balantidium coli'. Each box is connected to the one below it by a thin vertical line.

Ciliata

Balantidium coli



Balantidiaz

Balantidium coli

- **Balantidiaz**
- ümumi intoksikasiya və yoğun bağırsağın xoralı zədələnməsilə xarakterizə olunur

Balantidium coli




trophozoite



cyst





```
graph LR; A((Balantidiazin  
diagnostikasi)) --- B((Mikroskopik  
(əzilən damla)))
```

**Balantidiazin
diagnostikasi**

**Mikroskopik
(əzilən damla)**

Microspora

```
graph TD; A[Microspora] --- B[Microsporea]; B --- C[Enterecytozoon, Encephalytozoon, Hosema, Microsporidium və s.]
```

Microsporea


**Enterecytozoon,
Encephalytozoon,
Hosema,
Microsporidium və s.**

Mikrosporidoz




- diareya, keratit, immun çatışmazlığı olan şəxslərdə irinli-iltihabi xəstəliklər (sinusit, bronxit, pnevmoniya, nefrit, uretrit, sistit və s.) və disseminasiyalı infeksiya ilə xarakterizə olunur


Microsporida



Bəzi parazitər xəstəliklərin epidemiologiyası



Malaria was prevalent in many parts of the world that are free of malaria today




Source: Hay et al. (2004) - The global distribution and population at risk of malaria: past, present, and future. In The Lancet Infectious Diseases. Redrawn by Our World in Data. OurWorldinData.org - Research and data to make progress against the world's largest problems. Licensed under CC-BY by the author Max Roser

Son 10 ildə dünya VL paylanması

Malyariya


Global distribution of IgM seroprevalence



Data were estimated for 191 countries and territories including 45 in Africa, 41 in The Americas, 20 in Eastern Mediterranean, 52 in Europe, 10 in South-East Asia, and 23 in Western Pacific

Toksoplazmoz

Qadın seks işçiləri arasında Trichomonas vaginalis-in global yayılması



Parazitar xəstəliklərin profilaktikası



- Cəmiyyətin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, gigiyena qaydalarının tam yerinə yetirilməsi.
- Nəcisin ətrafa yayılmasının və torpağa qarışmasının qarşısını alır.
- Məktəblər, uşaq bağçaları və insanların bir yerdə yaşadığı kazarma kimi yerlərdə lazımi ventilyasiya və döşəmələrin dezinfeksiyaedicilərlə yuyulması.
- İçməli suyun qaynadılmadığı halda xlorlanması.
- Zənciri ən əlverişli yerdən qırmaq, parazitin təkamülünü yaxşı bilmək.
- Ev heyvanlarının dövri nəzarəti, müalicəsi və peyvənd təqibi.
- Xəstələrin və rezervuarların müalicəsi.



TƏŞƏKKÜRLƏR